

Yeni il xalqımız üçün əmin-amanlıq, sülh dolu illərin başlanğıcı olsun!

Ömər Eldarov, Xalq rəssamı, akademik:

– 2021-ci ildə Zəfər tariximizin bir ilini qeyd etdik. Ötən dövr işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində çox əhəmiyyətli işlər görüldü. Biz, mədəniyyət işçiləri üçün əhəmiyyətli olan bir də odur ki, düşmən tərəfindən dağıdılmış, talan edilmiş tarixi və mədəniyyət abidələrimiz bərpa olunur, Qarabağın mədəni həyatı yenidən dirçəlməyə başlayır. Qarabağın tacı Şuşanın azad edilməsi milli mədəniyyətimizin inkişafına yeni stimül verib. Şuşa Prezidentimizin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Şuşada məhv edilmiş tarixi-dini abidələrimiz yenidən öz əvvəlki görkəminə qaytarılır. Belə ki, güllələnmiş heykəllər Şuşaya gətirildi, buradakı məscidlər, kilsələr təmir edildi. Bülbülün ev muzeyi, Üzeyir bəyin abidəsi bərpa olundu, növbəti “Xarıbülbül” Musiqi Festivalı, Vəqif Poeziya Günləri keçirildi.

Bunlar, əslində, mədəniyyətimizin Qarabağda dirçəldilməsini təsdiq edən amillər idi. Bəli, Şuşa gözəlləşir, yenilənir, öz tarixi missiyasını özünə qaytarır.

Bu gün artıq hər kəs əmindir ki, işğaldan azad olunmuş ərazilər tezliklə bərpa ediləcək və “Böyük qayıdış” başlanacaq. Bir sənət adamı kimi mən də bunu alqışlayıram və bilərəm ki, məcburi köçkünlər kimi mədəniyyətimiz də öz doğma yurduna qayıdacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə yeni həyat başlayır. Hər bir azərbaycanlı quruculuq işlərinə öz töhfəsini verməlidir. Bərpa işlərində mədəniyyət işçilərinin



üzərinə mühüm vəzifələr düşür. Məlumat üçün bildirik ki, erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli eksponatlar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Bunların bərpası istiqamətində bu il xeyli iş görülmüşdür.

Qələbəmiz tariximizin şanlı səhifəsidir. Qələbənin qazanılmasında Azərbaycan xalqının həmrəyliyi, xalqla iqtidar birliyi önəmli rol oynayıb. Mən xalqımızı Dünya Azərbaycanlılarının Həmrəilik Günü, Yeni il münasibətilə təbrik edirəm. İstəyirəm ki, Yeni il xalqımız üçün əmin-amanlıq, sülh dolu illərin başlanğıcı olsun.